

# SAHTAXTLILAR

**A**zərbaycan xalqının tarixində ve talyin-de Şahtaxtinski soyadının xüsusi yeri və xidmətləri vardır. Son iki əsr-dən artıq bir dövrdə Azərbaycana İsa Sultan Şahtaxtinski, Məhəmmədağa Şahtaxtli, Əbülfət Şahtaxtinski, Leyla xanım Şahtaxtinska-yaya, Baxşəli ağa Şahtaxtinski, Behbud bəy Şahtaxtinski, Həmid bəy Şahtaxtinski, Həbibulla Şahtaxtinski, El-mira xanım Şahtaxtinska-yaya, Toğrul Şahtaxtinski, Məhəmməd Şahtaxtinski, Alekxis Şahtaxtinski və başqaları kimi görkəmlı şəxsiyyətlər bəxş etmiş bu məşhur nəsil, adlı-sanlı sü-la-lə ictimai fikrin, dövlətçili-yin, maarifçilik hərəkatının, mədəniyyətin, elmin, mətbuatın inkişafında misilsiz xidmətlər göstərmiş, böyüklər, sanballı töhfələr vermişdir. Şahtaxtinskilər həm Qərb ölkələrində, həm də Şərqdə tanılmış, ad-san qazanmış, mənsub olduqları xalqı dünyada tanıtmış, Azərbaycana baş ucalığı gətirmişlər.

Şahtaxtinski sülalesində Məhəmmədağa Şahtaxtının xüsusi yeri vardır. Bu nəhəng şəxsiyyətin Azərbaycana Qərb maarifçiliyi ənənələri-ni getirmek, doğma xalqını Şərqi fanatizmindən xilas etmek, Qəribə Şərqi yaxınlaşdırmaq kimi böyük vəzifələrin hayatı keçirilməsinə təkbaşına etdiyi xidmət həmin amala ömür sərf etmiş bütöv bir ziyanın fealiyyətinə bərabərdir. Avropalılar üçün o, tanınmış "Şərqi mənşəli siyasetçi", ruslara görə millətinin cəsarəti müdafiəçisi, Azərbaycan baxımından isə Avropa qiyafəli Şərqi oğlu idi. Məhəmmədağa Şahtaxtli XIX-XX əsrlərin en görkəmləi azərbaycanşunaslarından biridir. Öz sağlığında o, "milletinin canlı heykəli" kimi geniş şöhret qazanmışdır.

Məhəmmədağa Məhəmmədətgülli Sultan oğlu Şahtaxtli 1846-ci ildə məşhur Şahtaxtli kəndində anadan olmuşdur. Büyük demokrat ədib Cəlil Məmmədquluzadənin "bir çox sahib-mənəsəb və ziyalılarının vətəni" kimi təqdim etdiyi Naxçıvan mahalının Şahtaxtli kəndində yaşaqlı illerini keçirən Məhəmmədəlinin Naxçıvan şəhərindəki mədrəsəsində almışdır. O, 1860-ci ildə Naxçıvan şəhər ibtidai məktəbini bitirmiş, Naxçıvanın maarifçi mühitində əreb, fars və rus dillərini, Şərqi və rus ədəbiyyatını, məsləmən tarixini öyrənmək imkanı qazanmışdır.

Naxçıvandan dərhal sonra - 14 yaşında iken başlanan Tiflis həyatı, buradakı klassik gimnaziyada təhsilini böyük səyə davam etdirən, mədəni mühitdən bəhrələnən Məhəmmədəğinin dünya görüşündə müüm rol oynamışdır. Artıq 1865-ci ildə o, yetkin, hazırlıqlı bir genç kimi Peterburqa getmişdir. Peterburq dövründə rus dilini və mədəniyyətinə dair bilikləri daha da derinleşmiş, əlavə olaraq alman dilini öyrənməsi isə onun həyatında Avropa-paya pəncəre açmağı imkan yaratmışdır. Məhəmmədağa Şahtaxtlinin



## Millətin canlı heykəli

1871-ci ildən etibarən Almanyanın Leipsiq Universitetinin tarix, felsefa və hüquq fakültəsində ali təhsil alması ona Avropa elm, təhsil mədəniyyətinin zəngin nailiyyətlərini və ənənələrini mənimsemək imkanları qazandırılmışdır. Filologiya elmləri namizədi Sövgi Novruzov 1901-ci ildə Parisdə çıxan "Jurnal de Savan" məcmüsəsinə istinad edərək tələbəlik illerində onun "Alman dilində bir sıra elmi və publisistik məqalələr yazması" qənaətinə gelmişdir. Müşahidələr göstərir ki, güclü hafizəye malik olan Məhəmmədağa Şahtaxtli tələbəlik dövründə fransız və əreb dillərində dair biliklərini təkmilləşdirmiş, pəhləvi və zend kimi ölü dilləre

dair müfəssəl bilik əldə etmişdir. Əreb dili üzrə dərin və əsaslı bilik əldə etməkdə ona Leipsiq Universitetinin professoru, Avropada məşhur şərqşünas kimi tanınan, "Əreb ensiklopediyası", "Əreb tarixi" kimi qiymətli əsərlərin müəllifi Qustav Lebrecht Flügelin böyük təsiri olmuşdur.

Paris dövrü Məhəmmədağa Şahtaxtlinin Avropa elm və təhsil ənənələrinə daha dərindən yiyelənməsinə səbəb olur. Qədim və məşhur Sorbon Universiteti ilə tanışlıq, bu ali təhsil ocağında çalışan fransız ziyalıları ilə əlaqələr onun Avropa elmi dairələrində tanınmasını şərtləndirmişdir. Xüsusən fransız dilçi alim-

ləri ilə six ünsiyyəti, onların ədəbi dili formallaşması və əlifba sahəsində apardıqları əslahatlar Məhəmmədəğin gelecek fealiyyəti üçün faydalı olmuşdur. Ümumdünya Coğrafiya Koqresinin 1875-ci ildə Parisdə keçirilmiş beynəlxalq toplantıda iştirakçı onun əlaqələrinin dairəsini, dünya baxışının üfüqlərini daha da genişləndirmiştir.

Atasının vefatı xəbərini alıb vətəne qaydan Məhəmmədağa Şahtaxtli 1875-ci ildən Qafqazın inzibati və mədəni mərkəzi sayılan Tiflisdə yaşımışdır. Bu illərdə o, daha çox metebuat sahəsində çalışmışdır. Tiflisdə neşr olunan "Kavkaz", "Tiflisskiy lis-tok", "Novoye obozrenie" qəzetlərin-

də çap olunan məqalələri onu Qafqaz rus mətbuatının əsas azərbaycanlı müellifi kimi tanıtmışdır. Qəti və kəskin mövqə, derin analitik təhlil geniş əməkli işləmə imkanları Məhəmmədağa Şahtaxtlinin bu dövr publisistikanının başlıca xüsusiyyətlərini təşkil edirdi. Qafqaz rus mətbuatında Azərbaycan həyatının əsas problemləri ilə əhatəli təqdimi onun adı ilə bağlıdır. Türkiye, İran və digər Şərqi ölkələrinə dair geniş materiallar da Məhəmmədağa Şahtaxtlinin sayesində Qafqazın rəsddilli oxucularına çatdırıldı. Ümumiyyətlə, Tiflis dövrü Məhəmmədağa Şahtaxtlini sözün böyük mənasında qətiyyətli və dün-yagörüşlü məhrəz bir jurnalist kimi tanıtmışdır. Bu mərhələdə onun "Qafqaz" qəzetində çap olunmuş "Müsəlmanlıarda məktəb həyatı" "Konstantinopolda məktublar" adlı silsilə publisist məqalələrində dövrün aktual məsələləri öz əksini tapmışdır. Məhəmmədağa Şahtaxtlinin publisistikanın birinci dövrüne aid bu məqalələrdə "maarifçilik ideyalarının təbliği" və "geniş elmi dün-yagörüş" aparıcılıq təşkil edir. Savadlılıq Məhəmmədağa Şahtaxtlinin əsas fərqləndirici əlamətidir.

Tiflis dövrünün en mühüm hadisələrindən biri də Məhəmmədağa Şahtaxtlinin 1879-cu ildə Tomson mətbəəsində rus dilində "Tekmillesdirilmiş məsləman əlifbası" kitabını nəşr etdirməsi sayılmalıdır. Bu, görkəmli Azərbaycan mütefəkkiri Mirzə Fətəli Axundovdan (1812-1878) sonra əreb əlifbasının sadələşdirilməsini həsr olunmuş ikinci yeni əlifba layihəsi idi.

XIX əsrin 80-ci illərin evvelərindən etibarən Məhəmmədağa Şahtaxtli Peterburqa getmiş, mərkəzi rus mətbuatında yaddaşalan məqalələrle çıxış etmişdir. Az vaxtda paytaxtın mərkəzi mətbuat mühitində tanınmış məşhurlaşan Məhəmmədağa Şahtaxtli "Moskovskie vedomosti" və "Novoye vremya" qəzetlərinin Yaxın Şərqi ölkələri üzrə müxbiri vəzifəsinə təyin olunmuşdur. Bu münasibətlə o, dəfələrle İrana, xüsusən Türkiyəyə ezamiyətə getmiş, hətta "Stanbul" və "Əxtər" qəzetlərində, habelə "Şərqi ədəbiyyatı" jurnalında "Mehmed bey" imzası ilə yazıdığı məqalələri işq üzü görmüş, reğbətə qarşılaşmışdır. Məhəmmədağa Şahtaxtlinin mərkəzi ofisi İstanbulda yerləşən beynəlxalq ticarət mehkəməsi də Rusiyanın daimi nümayəndəsi kimi fealiyyəti də ızsız qalmamışdır.

Türkiyənin Peterburqdakı konsulu Şakir Paşanın "Güneş təqvimləri" adlı praktikatı rus dilinə tərcümə edərək çap etdirməsi, nəşrine icazə ala bilməsə də Cövdət Paşanın "İslamın müqəddəs tarixi" kitabını rusçaya çevirməsə də Məhəmmədağa Şahtaxtlinin İstanbul mühiti ilə əlaqələrinin bəhrəlidir.

Məhəmmədağa Şahtaxtlinin həyatı və fealiyyətində 1891-1893-cü illəri əhatə edən Bakı dövrü də müümətəhəmiyyətə malikdir. Bu müddədə onun həyatında on celbedici hadisə "Kaspı" qəzetində müvəqqəti redaktor vəzifəsini yerine yetirməsi ilə bağlıdır. Arxiv materialları göstərir ki, Məhəmmədağa Şahtaxtli 1891-ci ilin iyun ayından etibarən "Kaspı" qəzetinə redaktorluq etmişdir. Doğrudur, qəzeti heç bir sayında redaktor kimi Məhəmmədaşa Şahtaxtlinin adı qeyd olunmamışdır. Cox ehtimal ki, bu, "Kaspı"ni senzura təqiblərindən qorumaq məqsədi daşımışdır. Məhəmmədaşa cəmi üç ay redaktorluq etse də, "Kaspı"nın "ideya-ədəbi xəttinə yenilik" getirə bilməmişdir.

Bu yeniliklər qezetdə beynəlxalq aləm, azadlıq hərəkatına, Şərq həyatına dair məqalelerin artmasında və qəzetiñ siyasi cəhətinin daha da yetkinleşməsində özünü göstərir. Bundan başqa, M.Şahtaxtlı Azərbaycan mövzusunu da ilk dəfə olaraq "Kaspi"yə getirmişdir. Onuñ bu qezetdə dərc olunmuş "Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?" kimi "Kaspi" qezetində çap olunmuş məqaleleri Məhəmmədağa Şahtaxtlının publisistikasının ve siyasi cəhətdən daha da kamilleşdiyi nümayış etdirir. Hetta Məhəmmədaşa Şahtaxtlı "Kaspi" qezetində ilk dəfə olaraq bədii-publisistika janrına da müraciət etmişdir. Müşahidələr göstərir ki, 1893-cü ilde Məhəmmədaşa Şahtaxtlı yeniden Türkiyəye qayıtmış, hətta 1894-cü ilin də bir neçə ayını həmin ölkəde yaşamışdır. Bu görkəmli ziyanı 1894-cü ilde Naxçıvana gəlmış, atə yurdı Şahtaxtlıda olmuşdur. Naxçıvanın səfəri bir çox cəhətləri ilə eləmətdar idi. Əvvəla o, bu səfər zamanı cavın ədib Cəlil Məmmədquluzada ilə tanış olmuşdur. Cəlil Məmmədquluzada həmin tarixi görüşü aşağıdakı kimi yazıya almışdır: "Məhəmməd ağanı men cavān vaxtında bir dəfə Naxçıvanda görmüşəm. Min səkkiz yüz doxsan dördəməni-bəşdəmi, bilmədim, Məhəmmədaşa nəden ötrü isə Naxçıvana gelmişdi. Mənim o vaxt yazmış olduğum "Məhəmməd Həsən emi"nin hekayesi yoldaşlarının içində danışığa düşmüştü. Və Məhəmməd ağa təkəd etdi və mən hekayəni apardım qoy-

edəcəyindən və panislamizm ehtimalın- dan ethiyat edən çar hökuməti "Tiflis" qəzetiñ naşırın icazə verməmişdir.

Məhəmmədaşa Şahtaxtlı 1899-cu ilde ikinci dəfə bir daha Parisə dönmüşdür. Həyatının və fəaliyyətinin 1902-ci ilə qədər davam edən bu mərhələsində Məhəmmədaşa Şahtaxtlı məşhur Sorbon Universitetinin nezdindəki Ali Təcrübə Təhsil Məktəbinde təhsil almışdır. O, burada Şərq dillərini öyrənmək işini derinləşdirmiş, professor Pol Passinin rehbərliyi ilə təcrübə fonetika laboratoriyasında dilçiliyi dair biliklərini təkmiləşdirmişdir. Ali Təcrübə Təhsil Məktəbinde dərs deyən İozef Halovi, Hartviq Derenburq və başqaları kimi görkəmli alimlərin tanışlığı, səmimi münasibətləri onun dünyagörüşünün inkişafında xüsusi əhəmiyyətə malik olmuşdur. Məşhur fransız şərqşünası Lüsen Büva ilə dostluq və əməkdaşlığı Məhəmmədaşa Şahtaxtlının Fransada və ümumən Avropana tanınmasına şərait yaratmışdır. Lüsen Büvanın fransız dilində çap olunmuş "Mohammed Ağa Şahtaxtinskiy" adlı məqaləsi ədibin heyati və fəaliyyətinin Fransa dövrü, "Azərbaycan türklərində bir ədəbi və siyasi qəzet" məqaləsi isə onun redaktorluğu ilə nəşr olunan "Şərqi-Rus" qəzeti barəsində ən dəyərli mənbələrdən biri sayılmağa layiqdir. Bu əhəmiyyətli məqalələr fransız - Azərbaycan ədəbi-elmi əlaqələrinin de qiyəmtli sehfələrini təşkil edir. Lüsen Büva Məhəmmədaşa Şahtaxtlını öz ölkəsinin "yaxın dostu, müsəlman dünyasının bütün ümidi"lərini doğruldadəq bir şəxs kimi yüksək dəyərləndirmişdir. Lüsen Büva "Şərqi-Rus" qəzetiñin nəşrini ümummilli xidmet səviyyəsində dəvətləndirək yazmışdı ki, "bütün müsəlman Şərqi Məhəmmədaşa Şahtaxtinskisiyə minnətdar olmalıdır!"

Həyatının Fransa dövründə Məhəmm-

ti və fəaliyyətində yeni mərhələ başlaşmışdır. O, Dövlət Dumasının iclaslarında fəal iştirakı, qeyri-adı cəsəretli çıxışları ilə Rusiya hökumətini heyreto getirmişdir. Rusiyanın mərkəzi quberniyalarından ucqar əyalətlərə kendililərin köçürülməsinin dayandırılması, sahibkarlara məxsus torpaqlardan kendililər üçün də pay ayırması, milli ucqarlıarda hayat tərzinin çətinlikləri barədəki kəsərlər çıxışları Məhəmmədaşa Şahtaxtlının yetkin siyasi dünyagörüşünü, yüksək hazırlıq səviyyəsini və qəti, aydın vətəndaşlıq mövqeyini nümayiş etdirirdi. Rusiya hökumətinin qəddar Baş naziri Stolipinin də iştirak etdiyi Duma iclaslarından birində Məhəmmədaşa Şahtaxtinskisinin Varşava nümayəndəsi Dmovskinin nitqini kəsərək söylədiyi: "Yalandır! Hətta asiyali yaponlar və farslar da bize nisbetən dəha azad yaşayırlar" kimi tutarlı cavabı, ciddi etirazı Dövlət Duması üzvlərini lər-zeye salmışdır.

Dövlət Dumasında səmərəli fəaliyəti, aydın milli mövqeyi, böyük vətəndaşlıq cəsərəti ilə Məhəmmədaşa Şahtaxtinskini eśl millət vəkilə olmağıñ da nümunəsinə göstərmişdir.

Dövlət Duması bağlandıqdan sonra 1907-1909-cu illerdə Peterburqda qalaraq "Rossiya" qəzeti redaksiyasında çalışan Məhəmmədaşa Şahtaxtlı dövrün aktual məsələlərinə dair məqalələrlə çıxış etmişdir. Peterburqda çıxan "Turetskiy sbornik" məcmüsəsində 1909-cu ilde çap olunan və müsəlman dünyasının gerililiklərinin səbəblərini açan "Müsəlmanların yaşayış imkanlarının böhrəni" məqaləsi Rusiyada və ucqarlıarda böyük eks-səda doğurmusdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə o yenik hökumətin maarif, mədəniyyət və mətbuat işlərinin formallaşmasına kömək göstərmək baxımından əmə-



**İsa HƏBİBBƏYLİ**  
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, akademik, millət vəkili

1931-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Kimdir Məhəmmədaşa Şahtaxtlı? O, ilk növbədə görkəmli dilçi alındır. Onu Avropana, Rusiyada və Azərbaycanda mükəmməl linquist-şərqşünas kimi qəbul etmişdir. Bəlkə də, o neinki Qerbdə, hətta bütün dünyada ən çox xarici dil bilən yeganə şərqşünasdır. Mükəmməl yielləndiyi xarici diller ona Şərq və Qərb mədəniyyətlərini sintez halında nənimse-

18 mart 2015

[www.kaspi.az](http://www.kaspi.az)

# Milletin canlı heykəli

dum onun qabağına. O da başladı bir neçə vərəqi oxudu və bəyəndi".

Qeyd edilən tanışlıq Cəlil Məmmədquluzada və Məhəmmədaşa Şahtaxtlının sonrakı münasibətləri üçün ciddi əhəmiyyət kəsb etmiş, əsas zəminən əvvəlmişdir.

İkincisi, Məhəmmədaşa bu safer çərçivəsində atadan qalma mülkünün özüne aid hissəsini on səkkiz min manata satmaqla Azərbaycan dilində nəşr etmek istədiyi qəzet və yaratmaq niyyətində olduğunu mətbəə üçün zəruri olan vəsait əldə etmişdir.

Üçüncüüsü, Məhəmmədaşa Şahtaxtlı Naxçıvanda yaşayan digər ziyanlılarla da görüşüb ənsiyyət yaratmışdır ki, onlardan Məhəmməd Tağı Sıdqi, Məmməd Səid Ordubadi, Mirzə Cəlil Şürbi və başqaları sonralar onun redaktorluğu ilə nəşr olunan "Şərqi-Rus" qəzeti ilə eməkdaşlıq etmiş, Naxçıvanın əhvalatlarını redaksiyaya çatdırmaqdə baş redaktora yaxından köməklər göstərmişlər.

Bir de Tiflise qaydan və 1895-1898-ci illerde burada yaşayış işləyən Məhəmmədaşa Şahtaxtlının fealiyyəti yenə də əsasən mətbuat sahəsi ilə bağlı olmuşdur. O, əvvəlki kimi rusdilli mətbuatda publisist məqalələrlə çıxış etmiş, əcimaiyyəsi məsələlərə ciddi maraq göstərmişdir. Görkəmli publisistin bu dövrük fealiyyətində Azərbaycan dilində müstəqil qəzet nəşr etdirmək qayğıları xüsusi yer tutmuşdur.

Məhəmmədaşa Şahtaxtlı Rusiya Daxili İşlər Nazirliyine və Qafqaz Senzura Komitəsinə ərizə ilə müraciət edərək "Tiflis" adında Azərbaycan dilində qəzet nəşr etdirmək niyyətində olduğunu bəyan etmişdir. Qəzetiñ təqdim olunmuş programdan belli olur ki, Məhəmmədaşa Şahtaxtlı azerbaycanlı oxucular Rusiyanın və mədəni dünyanın əcimai-siyasi hadisələri ilə, o cümlədən, dünya əcimaiyyətini Azərbaycanla tanış etmək məqsədini izləmişdir. Bundan başqa, qəzetdə bəzi məqalələrin rus, əreb, fars və türk dillərinə dərc edilməsi də nezərdə tutulmuşdur. Azərbaycan xalqının milli oyanışına təsir

mədəja Şahtaxtlı Parisde fəaliyyət göstərmiş Beynəlxalq Fonetika Cəmiyyətinin və Asiya Cəmiyyətinin üzvü seçilmiş, bu cəmiyyətlər vasitəsilə həm fransız məarifçiləri, həm də ümumən Avropa alimləri ilə yaxından tanış olmaq imkanı qazanmışdır.

Fransada mətbuatında məqalələrlə çıxış edən Məhəmmədaşa Şahtaxtlı Avropanın əcimiyətində Qərbyönü şərqşünas kimi tanınmağa başlamışdır. Aşkar hiss olunurdu ki, onun başlıca məqsədi müsəlman Şərqi və Qərb ölkələri istiqamətində inkişaf etdirmək idi.

Məhəmmədaşa Şahtaxtlı 1901-ci ilde özünün "Türkiyəni necə xilas etmeli" adlı siyasi-fəlsəfi eserini da ilk dəfə olaraq Parisde kitab halında nəşr etdirmişdir. Bu, Fransada Türkiye haqqında çap olunan birinci elmi-siyasi kitab idi. Bu, Türkiyədəki əcimai-siyasi vəziyyət barəsində Avropa əcimaiyyətine təqdim olunan ilə sanballı elmi-fəlsəfi eser kimi də mühüm əhəmiyyətə malikdir. Bu eserin yegane nüsxəsinin ilk dəfə filologiya elmləri namizədi Əsgər Əliyev Parisin Milli kitabxanasında aşkara çıxarmış, fransız dilindən Azərbaycan dilinə tərcümə edərək kitab halında nəşr etdirmişdir.

Həmin vaxtdan sonra Məhəmmədaşa Şahtaxtlı mətbuatla əlaqəsinə kəsməsə də, əsasən pedagoji fealiyyətə məşğul olmuşdur. O, bir müddət birinci Tiflis kəsi gimnaziyasında müəllim kimi pedagoji fealiyyətini davam etdirmişdir. Qafqaz canişini tərəfindən təşkil olunmuş sülh konfransında iştirak və çıxış edən Məhəmmədaşa Şahtaxtlı özüñü regionda gərginləşmiş millətlərə münasibətlərə aydınlıq getirməyə, mənsub olduğu xalqı temsili etməyə layıq olan əcimai xadim kimi təsdiq etmişdir. Bakıda 1907-ci ilde çağırılmış Azərbaycan müəllimlərinin ikinci qurultayında çıxış edən Məhəmmədaşa Şahtaxtlı əreb əlifbasının İslah olunması ideyasını qızığın surətdə müdafiəye qalxmışdır.

İkinci Dövlət Dumasına deputat seçilmiş Məhəmmədaşa Şahtaxtlının həya-

li addımlar atmışdır. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin Bakıda dərulfünün açılması haqqındaki layihəsinin əsas müəlliflərindən biri də Məhəmmədaşa Şahtaxtlı idi. O, Azərbaycanda milli ali məktəb - universitet yaratmağı genç dövletin inkişafı baxımından çox faydalı hesab edirdi.

Məhəmmədaşa Şahtaxtlının Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1919-cu ildə Bakıda fransız dilində qəzet nəşr etmək arzusunda olması, teşəbbüs göstərməsi xalqımızı Avropana tanıtmağa, milletimizi yeni inkişaf səviyyəsinə çatdırmağa hesablanmışdı.

Sovet hakimiyəti illərində Məhəmmədaşa Şahtaxtlı Bakı Dövlət Universitetinin Şərq fakültəsində əreb-fars dilleri və ədəbiyyatından dərs demişdir. Səmərəli elmi-pedaqoji fealiyyətine görə ona professor elmi adı verilmişdir.

Məhəmmədaşa Şahtaxtlı Bakı Dövlət Universitetinin ilk azərbaycanlı professoru idi.

Bundan başqa, Məhəmmədaşa Şahtaxtlı türk xalqları üçün vahid latin əlifbası layihəsi hazırlanıb müzakirə üçün Azərbaycan Xalq Maarif Komissarlığına təqdim etmişdir. Yeni əlifba Komitəsinin üzvü kimi də o, latin əlifbasına keçidiələrə əlaqədar geniş və səmərəli iş aparmış, mətbuatda müzakirələrə başmışdır. Burada Məhəmmədaşa Şahtaxtlı ölkəmizin Azərbaycan, xalqımızın Azərbaycan xalqı, dilimizin Azərbaycan dil adlandırılmasının zerürlüyü elmi-siyasi cəhətdən obyektiv şəkildə əsaslandırmışdır.

Tarix Məhəmmədaşa Şahtaxtlının görkəmli əcimai xadim olduğunu da təsdiqləyir. O, mənsub olduğu xalqı Avropa ölkələri səviyyəsinə çıxarmaq üçün aydın program əsasında ardıcıl fealiyyət göstərən, geniş dünyagörüşə malik, vətənpərvər, cəsəretli Azərbaycan oğlu idi.

Nə özündən əvvəl, nə yaşıdığı dövrde, nə də ondan sonra Azərbaycan xalqını bu qədər çox ölkədə - Rusiya, Almaniya, Fransa, Türkiye və İranda layiqinçə təmsil edən ikinci bir azərbaycanlı ziyanlı tapmaq çətindir. Həm öz dövründə, həm də sonrakı mərhələlərdə bu qədər çox dildə - Azərbaycan, rus, fransız, alman, əreb-fars dillerində yazış-yaranan daha başqa bir azərbaycanlı ziyanlı şəxsiyyətimiz yoxdur.

Həqiqətən də Məhəmmədaşa Şahtaxtlı yaşadığı dövrə Azərbaycan üçün milletin canlı heykəli idi. Vətən və millet yolundaki unudulmaz xidmətlərinə görə Məhəmmədaşa Şahtaxtlı xalqımızın tarixində əbədi yaşamaq haqqı qazanmışdır.

**ŞAHTAXTLAR**  
**13**

Böyük ədib Məhəmmədaşa Şahtaxtlı